

"Prezident İlham Əliyev qeyri-neft sənayesinin inkişafını strateji kurs kimi müəyyən edib"

Ölkəmizdə həyata keçirilən əsaslı islahatlar nəticəsində inkişafın Azərbaycan modeli iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni sənaye sahələrinin yaradılması, qeyri-neft sənayesinin ixrac potensialının artırılması sayəsində daha da zənginləşdirilib. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev AZƏRTAC-a məxsusi müsahibəsində ölkəmizdə sənaye sahəsinin inkişafı ilə bağlı görülən işlərdən söhbət açıb.

-Cənab nazir, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar kontekstində qeyri-neft sənayesinin inkişafı barədə fikirlərinizi bilmək istərdik.

-Ümummilli lider Heydər Əliyevin qüdrətli dövlətin qurulmasına hədəflənmiş, uzaqqörən inkişaf strategiyası yəni dövrde Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir, ölkəmizin siyasi-iqtisadi imkanları daha da genişlənir, beynəlxalq aləmdə nüfuzu artır.

Azərbaycanın elə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasetin, aparılan islahatların real həyatda təsdiqini eks etdirir, sosial-iqtisadi nəqliyyətlərin davamlılığı ve danyanıqlı inkişaf üçün etibarlı zəmin yaradır. Təsadüfi deyildir ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pille yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşış, dönyanın 10-ən islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda ölkəmiz 10 göstəricidən 8-i üzrə irəliliyib. Misal üçün, "Biznesə başlama" göstəricisi üzrə 9 pille irəlileyərək 9-cu pilleye, "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 8 pille irəlileyərək 2-ci pilleye yüksəlib.

neft-qaz amilindən asılılığın daha da azaldılmasına yeni imkanlar açır.

Bu baxımdan müasir texnologiyalara esaslanan rəqabətqabiliyyəti sənayenin inkişafının təmin edilməsi, bu sahəye sahibkar marağının artırılması və daha çox investisiyanın cəlb edilməsi, istehsal sahəsində məşqulluğun yüksəldilmesi vacib amillərdir.

Yeri gelmişkən, Azərbaycanda əlavəli biznes və investisiya mühiti iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayedə sahibkarlıqla məşğul olmaq istəyənlər üçün münbit şərait yaradır. Ölkəmizdə işgüzar steranın əlvəsiliyi, aparılan islahatların real nəticələri nüfuzlu beynəlxalq teşkilatlar və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pille yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşış, dönyanın 10-ən islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda ölkəmiz 10 göstəricidən 8-i üzrə irəliliyib. Misal üçün, "Biznesə başlama" göstəricisi üzrə 9 pille irəlileyərək 9-cu pilleye, "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 8 pille irəlileyərək 2-ci pilleye yüksəlib.

-Qeyri-neft sənayesinin hansı sahələri üzrə daha çox artım müşahidə edilir?

-Azərbaycanda həyata keçirilən əlavəli və dəqiq hədəflərə hesablanmış sosial-iqtisadi siyasetin real nəticələri konkret rəqəmlərdə de ifadə olunur. Bu ilin birinci rübündə ölkə iqtisadiyyatına 2,8 milyard dollar investisiya yatırılıb ki, bunun da 2 milyard dollarını qeyri-neft sektoruna qoyulmuş sərməye teşkil edir. Həmin müddədə ümumi daxili məhsul 3 faiz artıb. Bu, son bir neçə il ərzində ən yüksək göstərici hesab olunur. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar ümumi daxili məhsulun artımının daha çox sənaye istehsalının hesabına formalaşmasını şərtləndirir. Ümumi daxili məhsulda sənayenin payının ildən-ildə nəzəreçarpacaq dərəcədə artması bu-nu aydın şəkildə göstərir: ümumi daxili məhsulda sənayenin payı 2015-ci ilde 32,9 faiz, 2016-ci ildə 37,1 faiz, 2017-ci ildə 40,1 faiz, 2018-ci ildə 44,2 faiz, 2019-cu ilin birinci rübündə isə 46 faiz olub.

Ötən il ərzində Azərbaycanda sənaye istehsalı 1,5 faiz artıb. İntiqaf məsli 2019-cu ildə də davam edir. Bu ilin ilk rübündə qeyri-neft sektorunda 1,7 faiz, sənaye istehsalında 4,4 faiz, qeyri-neft sənayesinde isə 15,6 faizlik artıma nail olunub.

Cəri ilin yanvar-mart aylarında qeyri-neft sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşqların istehsalı (85,6 faiz), içki istehsalı (78,8 faiz), toxuculuq sənayesi (61,4 faiz), mebellərin istehsalı (58,7 faiz), rezin və plastik kütle məmulatlarının istehsalı (59,3 faiz), kağız və karton istehsalı (34,6 faiz), kimya sənayesi (32,6 faiz), qida məhsullarının istehsalı (26,8 faiz), maşın və avadanlıqların istehsalı (13,2



faiz), tikinti materiallarının istehsalı (8,5 faiz) və s. sahələrde müşahidə olunub. Sənayeləşmə siyasetinin uğurla həyata keçiriləsi, yeni sənaye məşəssisələrinin yaradılması, həalinin məşqulluğunun artırılmasına, həyat seviyəsinin yüksəlməsinə mühüm töhfə verir. Qeyd edim ki, 2019-cu ilin yanvar-mart aylarında ölkənin sənaye sahələrində çalışan işçilərin sayı 204 min nəfərdən çox, orta aylıq əməkhaqqı isə 1037 manat təşkil edib.

-Qəbaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyəti və innovativ sənaye sahələrinin yaradılmasında, qeyri-neft sənayesinin mütərəqqi üsullarla inkişafında dövlətin dəstək modelləri olan sənaye parkları və məhəllələrinin rolunu necə xarakterizə edərdiniz?

-Dövlətimizin başçısının sənayeləşmə siyasetinə uyğun olaraq, ölkədə yeni sənaye məşəssisələri açılır, mövcud məşəssisələrin istehsal gücü artırılır, hazırda bir sıra sənaye obyektlərinin tikintisi davam etdirilir. Bir daha qeyd edim ki, sənayenin inkişafında yeni mexanizm kimi sənaye parklarının yaradılmasının böyük əhəmiyyəti vardır. Artıq Azərbaycanda 5 sənaye parkı fealiyyət göstərir. Bunlar Sumqayıt Kimya, Balaxanı, Mingeçevir, Qarağac və Pirallahi sənaye parklarıdır.

İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 23-ü artıq istehsal fealiyyətine başlayıb. Bu il də 8 rezident istehsala başlayacaq.

Sənaye parklarında rezidentlər üçün vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətində əmlak, torpaq, gelir və ya menfeət vergilərindən, istehsal məqsədilə idxlə etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxlə zəmanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Hazırda bu güzəştərin səmərəliliyinin daha da artırılması istiqamətində təkliflər hazırlanır.

Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltməli təmin edilir. İndiyədək sənaye parklarına 3,3 milyard dollar hecmində investisiya qoyulub. Təkcə, 2018-ci ilde rezidentlər tərəfindən 451 milyon dollar sərməye yatırılıb. Sənaye parklarında 9 milyon yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə 400 milyon dollaradək sərməye qoyuluşu, 1600-dən artıq iş yeri açılması nəzərdə tutulur.

Qeyd edim ki, indiyədək sənaye parklarında 1,36 milyard manat dəyərində məhsul istehsal edilib ki, bunun 250 milyon manatlıq hissəsi ixrac olunub.

Bununla yanaşı, Azərbaycan Res-

publikası Prezidentinin "Sənaye məhəllələrinin yaradılması və fealiyyətin təşkili haqqında" 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müyyən edilmiş vəzifələrin icrası olaraq ölkədə sənaye məhəllələrinin yaradılması davamlı prosesə çevrilib. Sənaye məhəllələri istehsal prosesinin təşkiliндə infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilmesi, kiçik və orta sahibkarlığın inkişafı üçün elverişli iqtisadi modeldir.

Sənaye məhəllələrinin fealiyyətin təşkili və tənzimlənməsi dövlətimizin başçısı tərəfindən "Azərbaycan investisiya Şirkəti" ASC-ye tapşırılıb. Artıq dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılmış Neftçala və Masallı sənaye məhəllələri fealiyyət göstərir, Hacıqabul Sənaye Məhəlləsində işlər yekunlaşış və sahibkarlar istehsalın qurulmasına başlayıblar, Sabirabad Sənaye Məhəlləsində ise son tamamlama işləri aparılırlar. Fealiyyətdə olan sənaye məhəllələrinin istehsalı 2019-cu ilin yanvar-mart aylarında ölkənin sənaye sahələrində çalışan işçilərin sayı 204 min nəfərdən çox, orta aylıq əməkhaqqı isə 1037 manat təşkil edib.

Qeyd edilən sənaye məhəllələrinin qeydiyyatdan keçmiş iştirakçılarının sayı 36 olmaqla ümumilikdə, 140 milyon manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Bu məşəssisələrin 21-i artıq istehsal fealiyyətine başlayıb. Bu il də 15 məşəssisə fealiyyətə başlayacaq.

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, ölkənin digər regionlarında sənaye parkları və məhəllələrinin yaradılması işləri davam etdirilir.

-Azərbaycanda yeni sənaye sahələrinin yaradılması müasir dövrün çağrışmasına uyğun inkişaf baxımdan nələr vəd edir?

-Vurğulayıb ki, Azərbaycan sənayesi həm texnoloji, həm də innovativ baxımdan inkişaf edir. Hazırda ölkəmiz dünya kosmik klubunun üzvüdür və kosmik sənayədə öz mövqelərini möhkəmləndirir. Artıq Azərbaycanın orbitə 3 peyki çıxarılb və peyklerin fealiyyəti nəticəsində ölkəmizə valyuta gelir.

Yeni sənaye sahələrindən olan hərbi sənayemiz ildən-ildə güclənir. Müdafia sənayemiz Silahlı Qüvvələrimizi silah-sursat, texnika və s. vəsaitlərə təmin etmək yanaşı, xarici ölkələrə də məhsul ixrac edir. Bu məhsullar beynəlxalq sərgilərdə nümayiş olunur və böyük maraqla qarşılırlar.

Başqa bir sahə kimi, avtomobil istehsalını göstərmək olar. Azərbaycanda minik və yüksək avtomobilərin istehsalı tətbiq edilir. Təkcə Neftçala Sənaye Məhəlləsində 2018-ci ilin martından fealiyyət göstərən "Xəzər" avtomobil zavodunda 1600-dən çox minik avtomobili istehsal olunub və böyük əksəriyyəti artıq satılıb. Müəssisədə 400-ə yaxın avtomobil üçün sıfariş qəbul edib.

Sənayenin inkişafı alt sahələrin, eləcə də kiçik və orta biznesin imkanlarını daha da genişləndirir. Buna misal olaraq, Azərbaycanda kimya sənayesinin inkişafı məqsədilə öten il Sumqayıt Kimya Sənaye Parkında istismara verilen "SOCAR Polymer" MMC-ni qeyd etmək olar. Belə ki, "SOCAR Polymer" layihəsi çərçivəsində tikilən zavodlarda müxtəlif növ polipropilen və yüksəksıxlıqlı polietilen məhsulları istehsal olunur. Bu məhsullar xarici ölkələrə ixrac edilmək yanaşı, həm də bir çox kiçik və orta müəssisələr üçün xammaldır.

Sənayede texnoloji yeniliklərin, yeni model və yanaşmaların tətbiqi, müasir çağırışlara cavab verən digər innovativ tədbirlər isə iqtisadiyyatın bu müümüyətlərinin çəsidi 2,5 dəfə artıb. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı döyünün ən yeni texnologiyalarının, müsbət təcrübələrinin səmərəli tətbiqinə qadirdir və bu proses uğurla davam etdirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündən yekunlarına və qarşıda duran vəzifelərə hesr olunan iclasında bu müümüyətə dayanan Azərbaycana getirməliyik, tətbiq etməliyik və nəticə etibarilə daha da uğurlu inkişaf modeli ortaya qoymalıyiq".

Sənayede texnoloji yeniliklərin, yeni model və yanaşmaların tətbiqi, müasir çağırışlara cavab verən digər innovativ tədbirlər isə iqtisadiyyatın bu müümüyətlərinin çəsidi 2,5 dəfə artıb.

tehsal sahələrinin inkişafı və qeyri-neft ixracının artırılması sahəsində görülmüş işlər barədə məlumat verərdiniz.

-Qeyd etdiyim kimi, ölkədə qeyri-neft sektorunun şaxələndirilməsi, qeyri-neft sənayesinin inkişafı, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur. Qeyri-neft ixracının stimullaşdırılması, "Made in Azerbaijan" brendinin təsviqi məqsədilə inkişaf edən xarici ölkələr 29 ixrac missiyası, o cümlədən bu ilin evvelindən 4 xarici ölkəye (Çin, Polşa, Latviya, Qətər) 5 ixrac missiyası həyata keçirilib. Azərbaycan məhsulları inkişaf edən 24 beynəlxalq sərgidə nümayiş olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar və sifarişlər elde edilir, müqavilələr imzalanır.

Bundan başqa, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təsviqi məqsədilə həyata keçirilən səmərəli tədbirlərden biri de xarici ölkələrə Azərbaycan ticarət və şərab evlərinin yaradılmasıdır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2017-ci ildə Belarusda, 2018-ci ildə Ukrayna, Latviya, Polşa və Çinə, 2019-ci ildə Çin, Belarusda, 2020-ci ildə Uzeyrə, 2021-ci ildə Belarusda, 2022-ci ildə Çinə, 2023-ci ildə Uzeyrə, 2024-ci ildə Belarusda, 2025-ci ildə Çinə, 2026-ci ildə Uzeyrə, 2027-ci ildə Belarusda, 2028-ci ildə Çinə, 2029-ci ildə Uzeyrə, 2030-ci ildə Belarusda, 2031-ci ildə Çinə, 2032-ci ildə Uzeyrə, 2033-ci ildə Belarusda, 2034-ci ildə Çinə, 2035-ci ildə Uzeyrə, 2036-ci ildə Belarusda, 2037-ci ildə Çinə, 2038-ci ildə Uzeyrə, 2039-ci ildə Belarusda, 2040-ci ildə Çinə, 2041-ci ildə Uzeyrə, 2042-ci ildə Belarusda, 2043-ci ildə Çinə, 2044-ci ildə Uzeyrə, 2045-ci ildə Belarusda, 2046-ci ildə Çinə, 2047-ci ildə Uzeyrə, 2048-ci ildə Belarusda, 2049-ci ildə Çinə, 2050-ci ildə Uzeyrə, 2051-ci ildə Belarusda, 2052-ci ildə Çinə, 2053-ci ildə Uzeyrə, 2054-ci ildə Belarusda, 2055-ci ildə Çinə, 2056-ci ildə Uzeyrə, 2057-ci ildə Belarusda, 2058-ci ildə Çinə, 2059